

**Xocavənd Rayon Gənclər və İdman İdarəsinin  
2020-ci il ərzində həyata keçirdiyi tədbirlər barədə  
H E S A B A T A R A Y I Ş I**

Xocavənd Rayon Gənclər və İdman İdarəsi 2020-ci il ərzində əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdən ibarət olan dövlət gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra tədbirlər həyata keçirmişdir.

Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli və mənalı təşkil edilməsi, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması, gənclərlə iş və idman sahəsi üzrə rayondan kənarında keçirilən zona və respublika səviyyəli tədbirlərdə rayonun layiqincə təmsil edilməsi və digər məsələlər idarənin diqqət mərkəzində olmuşdur.

*Gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər*

Xocavənd Rayon Gənclər və İdman İdarəsi 10 yanvar 2020-ci il tarixdə Xocavənd 500 ailəlik qəsəbədə yerləşən Xocavənd Rayon Mədəniyyət Evinə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1-ci bəndinə uyğun olaraq "Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi" mövzusunda toplantı keçirmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə keçirilən tədbirdə 108 nəfər iştirak etmişdir.

İdarə Xocavənd rayon Salakətin kənd tam orta məktəblə birgə 17 yanvar tarixdə Xocavənd 500 ailəlik qəsəbədə yerləşən Salakətin kənd tam orta məktəbdə gənclərin iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "20 Yanvar - milli birlik və vətənpərvərliyimizin simvolu" mövzusunda toplantı keçirmişdir. Azərbaycan xalqının azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsinin yad olunması, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, müstəqillik uğrunda mübarizə tariximizə nəzər salınması məqsədi ilə keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, müstəqilliyimiz uğrunda mübarizə tariximiz, ölkəmizin yaxın keçmişi ilə bağlı bir sıra məqamlar barədə gənclərin daha ətraflı məlumatlandırılması üçün müxtəlif çıxışlar səslənmiş, ayrı-ayrı şagirdlərin fikirləri dinlənilmiş, "Zəfərə gedən yol" filmi və şeirlərdən ibarət kompozisiya nümayiş olunmuşdur. Daha sonra ibtidai sinif şagirdlərinin 20 yanvar faciəsinə həsr etdikləri rəsm əsərlərinə baxış keçirilmiş və ən yaxşı rəsm əsərlərinin müəllifləri diplomla təltif edilmişdir. Tədbirdə 93 nəfər iştirak etmişdir.

Xocavənd Rayon Gənclər və İdman İdarəsi 24 yanvar tarixdə Xocavənd 500 ailəlik qəsəbədə rayon Təhsil Şöbəsinin akt zalında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı'nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə "Seçkilərə qatıl, iradəni ifadə et" devizi altında gənc seçicilər və ilk dəfə səs verəcək gənclərlə görüş keçirmişdir. Gənclər arasında seçki prosesini və seçkilərdə iştirakı təbliğ etmək, ilk dəfə səs verən gənc seçicilər arasında

maarifləndirmə işi aparmaq, gəncləri seçkilərdə iştirakın bir çox prinsipləri ilə tanış etmək və seçkilərdə fəal iştirak etməyə səsləmək məqsədi ilə keçirilən tədbirdə ilk dəfə səs verən gənclər, rayonun fəal, tanınan və uğur qazanmış gəncləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirə 81 nəfər qatılmışdır.

Xocavənd Rayon Gənclər və İdman İdarəsi və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 yanvar tarixdə rayon İcra Hakimiyyətinin akt zalında “2 Fevral-Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Gəncliyimiz gələcəyimizdir” devizi altında mərasim keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyəti qarşısında yerləşən abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.

Rayonun ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, idmanın müxtəlif növlərində, müsabiqə və intellektual oyunlarda yüksək nailiyyətlər qazanan gənclərlə bərabər rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşlarının da qatıldığı tədbirdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan bəhs edən, gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamağa, vətənin inkişafı üçün səylə çalışmağa səsləyən çıxışlar səslənmiş, ayrı-ayrı gənclərin fikirləri dinlənmişdir. 2019-cu il ərzində yüksək nailiyyətlər əldə edən, fəallığı ilə seçilən bir qrup gənc fəxri fərmanla təltif edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. “Azərbaycan Gəncləri Günü”nün qeyd olunması məqsədi ilə keçirilən tədbirdə 96 nəfər iştirak etmişdir.

Xocavənd Rayon Gənclər və İdman İdarəsi və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13 fevral 2020-ci il tarixdə Beyləqan rayonu ərazisində salınmış 146 ailəlik məcburi köçkün qəsəbəsində yerləşən Xocavənd Rayon Qaradağlı kənd tam orta məktəbdə Qaradağlı faciəsinin 28-ci ildönümünə həsr olunmuş məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Xocavənd rayon çempionatı keçirilmişdir. Qaradağlı faciəsi qurbanlarının xatirəsini yad etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli və mənalı təşkili istiqamətində yeni üsullar tətbiq etmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə keçirilən bu tədbir “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən təşkil olunmuşdur. Xocavənd rayonunun orta ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 8 komandanın (48 nəfər) iştirak etdiyi intellektual oyunda birinci yeri Salakətin kənd tam orta məktəbin “Albedo” komandası, ikinci yeri yenə də Salakətin kənd tam orta məktəbin “Tanrı qırmancı” komandası, üçüncü yeri isə Tuğ kənd 1 sayılı tam orta məktəbin “Never back down” komandası əldə etmişdir. Qalib komandalar diplomla təltif olunmuşdur.

İdarə Xocavənd Rayon İcra Hakimiyyəti ilə birgə 24-25 fevral tarixlərdə Yeni Xocavənd, Xocavənd 500 ailəlik və Xocavənd 320 ailəlik qəsəbələrdə yerləşən orta ümumtəhsil məktəblərində “Mən könüllüyəm” devizi altında görüşlər keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.5-ci bəndinə uyğun olaraq gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi, könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədi ilə keçirilən görüşlərdə 175 nəfər gənc iştirak etmişdir. Tədbirlərdə könüllülük hərəkətinin

stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi üçün dövlət tərəfindən görülmə işlər, xalqımızın əsrlər boyu xeyrixahlıq, fədakarlıq, könüllü və təmənnəsiz kömək ənənələrini yaşatması, könüllülüğün bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilməsi və ölkənin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə etməsi və gənclərimizin həyat tərzinə çevrilməsi ilə bağlı bir sıra məqamlar barədə gənclərin daha ətraflı məlumatlandırılması üçün çıxışlar səslənmiş, ayrı-ayrı gənclərin fikirləri dinlənmişdir.

Xocavənd Rayon Gənclər və İdman İdarəsi 11-31 may 2020-ci il tarixlərdə "Onları siz də tanıyın" devizi altında "Həmyerlilərimiz" adlı onlayn aksiya keçirmişdir. Onlayn tədbirin keçirilməsində əsas məqsəd əslən Xocavənd rayonundan olan görkəmli şəxsiyyətlərin, elm, mədəniyyət və incəsənət adamlarının, ictimai-siyasi xadimlərin, qələm adamlarının, yüksək nəticəli idmançıların gənclər arasında tanıtılması, onların həyat və fəaliyyəti, dövlət və cəmiyyət qarşısında xidmətlərini işıqlandırmaqla gənclərə örnək ola biləcək nümunələrin təbliğ edilməsi olmuşdur. Aksiya çərçivəsində Xocavənd rayonundan olan onlarla görkəmli şəxsiyyət, elm, mədəniyyət və incəsənət adamı, ictimai-siyasi xadim, qələm adamı, yüksək nəticəli idmançı haqqında facebook və twitter səhifələrimiz üzərindən paylaşımlar edilmişdir. Paylaşılan materiallar yüzlərlə sosial şəbəkə istifadəçisi tərəfindən izlənilib, "bəyən"ilib, "paylaş"ılmışdır.

İdarə 18 may - 18 iyun tarixlərdə "Xocavənd: tarix qoxan diyar" devizi altında onlayn aksiya keçirmişdir. Onlayn tədbirin keçirilməsində əsas məqsəd rayon ərazisindəki tarix və mədəniyyət abidələrini təbliğ etmək, bu abidələri işğal altında olan Xocavənd rayonunu görməyən xocavəndli gənclərə tanımaq, onların bir çoxunun Ermənistanın hərbi təcavüzü nəticəsində dağıldığı faktını ictimaiyyətin (yerli və dünya) diqqətinə bir daha çatdıraraq erməni vandalizmini ifşa etmək və ümumiyyətlə Xocavənd rayonu haqqında (tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, təbiəti və digər) maraqlı məlumatları paylaşaraq insanların bu rayon haqqında məlumatlılıq səviyyəsini artırmaq olmuşdur.

Aksiya çərçivəsində rayon ərazisindəki onlarla tarix və mədəniyyət abidəsi, ümumiyyətlə Xocavənd rayonunun tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, təbiəti və digər haqqında facebook və twitter səhifələrimiz üzərindən paylaşımlar edilmişdir. Paylaşılan materiallar yüzlərlə sosial şəbəkə istifadəçisi tərəfindən izlənilib, "bəyən"ilib, "paylaş"ılmışdır.

"28 May - Respublika Günü"nün qeyd olunması, gənclərdə vətənpərvərlik hissənin gücləndirilməsi, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və onların asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsi məqsədi ilə 25-27 may tarixlərdə "28 May-Respublika Günü"ne həsr olunmuş onlayn bədii qiraət müsabiqəsi keçirilmişdir. 32 nəfərin qatıldığı müsabiqədə 1-ci yeri Nərimanlı kənd tam orta məktəbin 8-ci sinif şagirdi Fətəlizadə Diləzber Yusif qızı, 2-ci yeri Salakətin kənd tam orta məktəbin 11-ci sinif şagirdi Tağıyeva Nərimin Xidməddin qızı, 3-cü yeri isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci kurs tələbəsi Quliyeva Günəl Barat qızı tutmuşdur. Qaliblər diplomla təltif olunmuşdur.

Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 11-14 iyun tarixlərdə facebook və twitter səhifələri üzərindən "15 iyun: milli qurtuluşun başlanğıcı" başlığı altında paylaşımlar edilmişdir. "15 İyun - Milli Qurtuluş Günü"nün qeyd olunması, Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxarmış Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününün tarixi əhəmiyyəti, onun gənclərlə iş sahəsində həyata keçirdiyi böyük işlər barədə gənclərin məlumatlılığının daha da artırılması, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədi ilə keçirilən onlayn tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyev və milli qurtuluş fəlsəfəsi

haqqında müxtəlif illərdə yazılmış məqalələr, çəkilmiş filmlər facebook və twitter səhifələri üzərindən paylaşılmışdır. Sözügedən materiallar yüzlərlə sosial şəbəkə istifadəçisi tərəfindən izlənilib, “bəyə”nilib və təkrar “paylaş”ılmışdır.

20 iyul 2020-ci il tarixdə koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə maarifləndirici aksiya keçirilmişdir. Aksiya çərçivəsində Xocavənd Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gənc könüllülərdən ibarət işçi qrup Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında Xocavənd rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları 500 ailəlik, 320 ailəlik və 146 ailəlik məcburi köçkün qəsəbələrinin ayrı-ayrı küçələrində, xüsusilə, vətəndaşların sıx olduğu yerlərdə sakinlərlə maarifləndirici söhbətlər aparmışdır. Aparılan söhbətlər zamanı sakinlərə hərəkət və ünsiyyət zamanı sosial məsafənin qorunması, tibbi-gigiyenik vasitələrin və maskaların istifadəsinin zəruriliyi barədə məlumatlar verilmiş, insanlara özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandığı halda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə olunmuş, onlara tibbi maska və məlumatlandırıcı vərəqlər paylanmışdır.

Xocavənd Rayon Gənclər və İdman İdarəsi 28-29 iyul tarixlərdə “Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar” mövzusunda onlayn müzakirə keçirmişdir. Cəmiyyətin sağlamlığı naminə hər kəsin karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırılması və vətəndaşların özlərində qanun pozuntusuna qarşı ictimai qınağın formalaşdırılması məqsədi ilə facebook səhifələrimiz üzərindən keçirilən müzakirədə onlarla gənc iştirak etmişdir. Sözügedən material yüzlərlə sosial şəbəkə istifadəçisi tərəfindən izlənilib, “bəyə”nilib, “paylaş”ılmışdır.

Xocavənd Rayon Gənclər və İdman İdarəsi Laçın, Füzuli, Ağdam, Xocalı, Şuşa, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının gənclər və idman idarələri ilə birgə 30 iyul tarixdə işğal altında olan rayonların fəal gənclərinin iştirakı ilə “Gənclər Qarabağ üçün bir arada” mövzusunda videokonfrans keçirmişdir. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi tarixi yol və digər mühüm məsələlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, son zamanlar baş verən hadisələrə gənclərin münasibətini öyrənmək məqsədilə keçirilən tədbirə məcburi köçkün rayonlardan 112 nəfər fəal gənc qatılmışdır. Konfransda Azərbaycan xalqının azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsinin yad olunmuş, ölkəmizdə gənclərlə iş sahəsində aparılan siyasət, ərazi bütövlüyümüzü, müstəqilliyimizi qorumaq yolunda şərəfli addımlar atan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması, dövlətin ordu quruculuğu ilə bağlı gördüyü işlər, gənclərin vətənpərvər ruhda tərbiyələndirilməsinin vacibliyi barədə gənclər və idman idarələri rəislərinin çıxışları səslənilmiş, mövzu ilə bağlı ayrı-ayrı gənclərin fikirləri dinlənilmişdir.

Xocavənd Rayon Gənclər və İdman İdarəsi 12 avqust tarixdə Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və Xocalı rayonlarının gənclər və idman idarələri ilə birgə “12 avqust-Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş videokonfrans keçirmişdir. “12 avqust - Beynəlxalq Gənclər Günü”nün qeyd olunması, dövlətin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasət, gənclərin mənəvi-əxlaqi tərbiyəsini gücləndirilməsinə, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, ictimai-siyasi fəallığının artmasına kömək göstərilməsi, gənclərin vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi və bu kimi digər məsələlər barədə müzakirələrin aparılması, mövzu ilə bağlı ayrı-ayrı gənclərin fikirlərinin öyrənilməsi məqsədi ilə keçirilən

tədbirdə 92 nəfərin iştirak etmişdir. Videokonfransda gənclər və idman idarələri rəislərinin çıxışları səslənilmiş, ayrı-ayrı gənclərin fikirləri dinlənilmişdir.

Azərbaycanın hərbi tarixində əvəzsiz rola malik generalların gənclərə tanıtılması, onların həyat və fəaliyyətini, dövlət və cəmiyyət qarşısında xidmətlərini, keçdikləri şərəfli döyüş yolunu, yaratdıqları qəhrəmanlıq nümunələrini işıqlandırmaqla gənclərə örnək ola biləcək nümunələrin təbliğ edilməsi, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədi ilə 31 avqust – 20 sentyabr tarixlərdə “Generallarımız: tanıyaq və tanıdaq” adlı onlayn aksiya keçirilmişdir. Aksiya çərçivəsində hərbi tariximizin şanlı generalları haqqında sosial şəbəkə səhifələrimiz üzərindən paylaşımlar edilmişdir. Paylaşılan materiallar yüzlərlə sosial şəbəkə istifadəçisi tərəfindən izlənilib, “bəyənilib”, “paylaş”ılmışdır.

Xocavənd Rayon Gənclər və İdman İdarəsi Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının gənclər və idman idarələri ilə birgə 16 sentyabr tarixdə “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək” mövzusunda videokonfrans keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.1-ci yarımbəndinə uyğun olaraq keçirilən tədbirə ərazisi işğal altında olan rayonlardan 64 nəfər fəal gənc qatılmışdır. Gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə dövlət tərəfindən görülən işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri barədə gəncləri maarifləndirmək, zərərli vərdişlərlə mübarizənin yolları və mövzu ilə əlaqədar digər məsələlər haqqında gənclərin fikir və düşüncələrini öyrənmək məqsədi ilə təşkil olunan videokonfransda gənclər və idman idarələri rəislərinin çıxışları səslənilmiş, ayrı-ayrı gənclərin fikirləri dinlənilmişdir.

Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 14-26 dekabr 2020-ci il tarixdə Vətən müharibəsində qələbə münasibətilə bir sıra tədbirlər həyata keçirilmişdir. Vətən müharibəsində şəhid olmuş Xocavənd rayonundan olan hərbi qulluqçuların məzarları ziyarət edilmiş, rayonun fəal gənclərinin iştirakı ilə Vətən müharibəsində şəhid olmuş Xocavənd rayonundan olan hərbi qulluqçuların ailələri ilə görüş keçirilmiş, sosial şəbəkələrdə rayon şəhidləri ilə bağlı materialların paylaşılması təmin edilmişdir. Xalqımızın qüdrətinin və milli qürurumuzun tənənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əldə olunması uğrunda canında keçən hərbi qulluqçularımızın xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə diqqət və qayğı göstərmək məqsədi ilə görülən işlər bu gün də davam etdirilir.

2020-ci ilin mart-dekabr ayları ərzində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan “#evdəqal” maarifləndirmə kampaniyası çərçivəsində müxtəlif yaş qruplarına aid olan şagirdlərin və könüllülərin iştirakı ilə videoçarxlar hazırlanmış və sosial şəbəkələrdə evdəqal həştəqi ilə paylaşımlar edilmişdir. Bundan başqa insanları xüsusi karantin rejiminin tələblərinə riayət etməyə səsləmək, koronavirus infeksiyasının yarada biləcəyi təhlükə barədə fərdi izahat-məxəbərdarlıq işləri aparmaq məqsədi ilə yaradılmış könüllülərdən ibarət mobil qruplar vasitəsilə məcburi köçkünlərin məskunlaşmaları qəsəbələrdə izahat-məxəbərdarlıq işləri aparılmışdır.

*İdman sahəsi üzrə həyata keçirilən tədbirlər*

Xocavənd Rayon Gənclər və İdman İdarəsi Xocavənd Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi ilə birgə 09 yanvar 2020-ci il tarixdə Xocavənd 320 ailəlik qəsəbədə yerləşən Tuğ kənd 1 sayılı tam orta məktəbdə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Şahmat üzrə Xocavənd rayon birinciliyi keçirmişdir. Rayonda şahmatı daha da inkişaf etdirmək və təbliğ etmək, məktəbli şahmatçılar arasında idman və dostluq əlaqələrini möhkəmləndirmək, perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 69 nəfər iştirak etmişdir. Xocavənd Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin 16 yaşadək oğlan və qızlarının qatıldığı rayon birinciliyinin qalibləri diplomla təltif olunmuşdur.

İdarə 29 fevral tarixdə Xocavənd 500 ailəlik qəsəbədə Bayraq meydanında Gənclər arasında Qol Güləşi üzrə Xocavənd rayon birinciliyi keçirmişdir. Qol Güləşi üzrə perspektivli idmançılar aşkar etmək, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, gənclərə sağlam həyat tərzi aşılamaq və rayon çempionunu müəyyən etmək məqsədi ilə keçirilən rayon birinciliyində 51 nəfər iştirak etmişdir. Yarışda 60-65 kq çəkidə birinci yeri Quliyev Samir Qeyrət oğlu, ikinci yeri Məmmədli Mirdamət Fəzail oğlu oğlu, üçüncü yeri Astanlı Samir Həsən oğlu, 80-85 kq çəkidə birinci yeri Həsənov Ramin Mütalib oğlu, ikinci yeri Səfərov Kənan Mübariz oğlu, üçüncü yeri isə Budaqov Azər İsmayıl oğlu əldə etmişdir. Qaliblər diplomla təltif olunmuşdur.

Xocavənd Rayon Gənclər və İdman  
İdarəsinin rəisi

A. Quliyev